

Pensilvaniya Ştatı
Nümayəndələr Palatası
136 sayılı Qətnamə

Xocalı qətliamının iyirmi üçüncü ildönümünün tanınması və bu dəhşətli faciənin qurbanlarının həyatının və xatirəsinin yad edilməsi ilə bağlı

2 mart 2015-ci il tarixində təqdim edilmişdir: Ridşou, Millard, Kohen, Tomas, Kaltaqiron, Akosta, Kinsey, Bişop, Makneyl, V.Braun, Helm və Sakone.

26 fevral 2015-ci il tarixində Azərbaycanda Xocalı qətliamının 23-cü ildönümü tamam olur və bu faciəvi tarixin qeyd olunması bütün dünya əhalisinə bu hadisəni yad etmək imkanını yaradır;

1992-ci il 25 və 26 fevral tarixlərində Ermənistanın silahlı qüvvələri Rusiyanın hərbi birləşmələrinin müşayiəti ilə 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda aparılan təcavüz və etnik təmizləmə fəaliyyəti çərçivəsində mühasirədə olan Xocalı rayonuna hücum edərək onu işğal etmiş;

Rayonun əhalisi xilas olmağa cəhd edərkən onlar Ermənistan və Rusiya qüvvələri tərəfindən atəşə məruz qalaraq Dağlıq Qarabağ münaqişəsinin ən iri miqyaslı qətliamının törədilməsi ilə nəticələnmişdir;

Qiyətləndirməyə görə 613 nəfər mülki şəxs qətlə yetirilmiş, 150 nəfər itkin düşmüş, 487 nəfər yaralanmış və 1270 nəfər mülki şəxs əsir götürülmüşdür;

Əsas xəbər agentlikləri bu dəhşətli hadisə barədə məlumat vermiş və "Human Rights Watch / Helsinki" təşkilatı bu hadisəni müharibə zonalarında mülki əhali ilə rəftara aid adət hüququnun pozulması halı kimi pisləmişdir;

Bu faciəvi hadisə müharibə zamanı baş verə biləcək fəlakətlərin və gələcəkdə zorakı münaqişələrin qarşısının alınması vasitəsi kimi insanlar arasında daha çox anlaşma, dialoq və tolerantlığın təşviq edilməsinə davamlı ehtiyacın xatirəsidir;

Azərbaycanın Dostları Assambleyası (AFAZ) Azərbaycan tarixinin mühüm hadisələri barədə başqa şəxsləri məlumatlandırmaq üçün Azərbaycan Amerika birlikləri ilə əlaqələndirir;

AFAZ bu dəhşətli faciənin yaddaşlarda saxlanılmasında mühüm rol oynayır və onun səyləri ilə həlak olan şəxslərin xatirələri heç vaxt unudulmayacaq;

Bununla da qərara alınır ki, Nümayəndələr Palatası Xocalı qətliamının 23-cü ildönümünü tanıyır və bu dəhşətli faciənin qurbanlarının həyatını və xatirəsinə yad edir.

Həmçinin qərara alınır ki, bu qətnamənin surətləri Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinə, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinə və Pensilvaniyadan olan hər bir konqresmenə göndərilsin.